

YARASI SAĞALAN VƏTƏNİMİZƏ BAXIB VƏTƏN SAĞ OLSUN DEYİRƏM...



Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsi şəhididir. Səyyavuş Hümbət oğlu Kəlbalyevin (16 oktyabr 1987-ci il Cəbrayıllı rayonu, Horovlu kəndi - 29 sentyabr 2020-ci il Füzuli rayonu, Alxanlı kəndi) anası Yegana Quliyeva ilə müsahibə.

Bu günlərdə hər an yaşıdığımıza, yaşatdıǵımımı, yad edib andığımıza, üzərimizdə, qəlbimizdə əbədi iş salmış və orada qalmış, həm kədar, həm sevinc hissələri yaşıdan, Azərbaycan üçün 200 illik bir tarixdən ən şərəfli, qururverici olan bir gün də təqvim yarpaqlarında yenə də öz izini qoydu. Əlbəttə ki, səhəbat 27 sentyabr - Anım Günündən gedir. 27 sentyabr 2020-ci ildən başladığım, zərrə-zərrə yerinə yetirməyə çalışıǵım bu borc işi, bu haqq işi hər zaman olduğu kimi bu gün də mənim hayatımın əsas, aparıcı, zəruri olan bir parçasına, bəlkə də məni yaşıdan üzəymə hopub. Yazılırmımda on cəox bu mövzuya yer verməyə, günü-gündən özətət dairəmin xərcinə çıxaraq bu vəsiləzə də daha çox məlumatlar öyrənməyə, öyrətməyə, bildirməyə çalışıǵam, çalışıram və çalışacaǵam. Hər bir Azərbaycan övladı kimi mən də çalışıram ki, vətən uğrunda öz ömrünü ölümsüz vətənə qurban edib ölümsüzləşdirən azadlıq fədailərini uğrunda canını verdikləri bu millət, bu vətən, bu vətənin övladları daha yaxından tanısın, tanıtın, onları unutmasın və unutdurmasın. Bu işdə zərrə qədər də olsa, öz borcumu ödəyə bilmişəm, özümü xoşbəxtlərin xoşbəxti kimi he-sab edirəm.

Bu dəfəki yazımında da məqsədim və niyyətim Vətən müharibəsinin vətəni yaşıdib özünən sevdiyi vətəni yolunda qurban vermiş dəha bir şəhidimizdən, şəhid anasından öz övladı haqqında, onun dəstana dənən ömrən yolu haqqında müsahibə aparmaq, şəhid anasının ağızından sızınlara müraciətəsənəti qələmə almaqdan ibarət oldu. Niyyətimi gerçəkləşdirməkdə mənə kömək etdiyi və suallarına səmimi bir şəkildə cavab verdiyi üçün şəhidimizin anası Yegana anaya ərvəlcədən minnətdarlığını bildirir, allarından öpürəm. Sadəcə 6 il görüyüy, 6 yaşında tərk etməyə məcbur olduğu Qarabağa 32 yaşında qaydan, dünyaya göz açlığı torpaqlarda döyündən şəhid kimi cənnətə köçər və əbdiyarlışlı qazanın qəhrəmanımız, fədailiz - şəhid mayor Səyyavuş Hümbət oğlu Kəlbalyev haqqında anası Yegana anadan götürdüyümüz müsahibəni oxuculara təqdim edirəm.

- Salam, ana. Zəhmət olmasa, özünüzü oxucularımıza, izleyicilərimizə təqdim edə bilərsinizmi?

- Salam, oğlum. Men Quliyeva Yegana İsmayılov qızı - Vətən müharibəsi şəhididir, mayor Səyyavuş Kəlbalyevin anasıyım.

- Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsi şəhididir. Səyyavuş Kəlbalyev haqqında ilk önce bir anı olaraq nə deyə bilərsiniz? Bir anı kimi onun uşaqlıq vaxtlarını, ailədə, başqa insanlar, yaşlıları arasında özünü necə aparmasını xarakterizə edə bilərsiniz?

- Səyyavuş ailəmizdə menim ilk övladım, ailəmizin ilkidi. O ləp uşaqlıqdan xarakterinə, gözəl xasiyyətinə görə başqalarından, əsasən də həmşəşidərindən çox seçilir, tanınanları diqqətini cəlb edirdi. O çox qayğıkeş, zəhmətsevər, səmimi qelbilə, düzgünlüyü seven biri idi. Hələ kiçik vaxtlarından ailənin, bacı-qardaşlarının qeydində qalan, bacardığı qədər onların yüklerini öz üzərinə götürmə və çətinlikdən çıxış yolu axtaran ağıllı bir uşaq olub.

- Bildiyimən görə, Şəhidimiz Cəbrayıllı rayonunun Horovlu kəndində dünyaya görə açılmışdır. Şəhidimizin qaçın hayatı barədə nə deyə bilərsiniz? Səyyavuş ilk dəfə Qarabağı, öz doğma yurdunu Cəbrayıllı ilə hansı şəraitdə və neca tanış olmuşdu?

- Səyyavuş 16 oktyabr 1987-ci ildə Cəbrayıllı rayonunun Horovlu kəndində anadan olub. Uşaqlıqdan çox ağıllı, təribyəli, söz esidən, valideynlərini, müəllimlərini incitməyən uşaq idi. 6 yaşındakı Səyyavuşun uşaqlığı Cəbrayıldı, kəndimdir Horovluda keçib. Təessüf kimi, bu gözəl anlar çox çəkmədi. 1993-cü ildə erməni celladları tərəfindən məcburi olaraq ev-eşiyimizdən, yurd-yuvamızdan çıxarıldıq, dədərgin salındıq. Başqa məcburi kökünlər kimi biz də respublikanın müxtəlif regionlarına səpələndik, perən-perən düşdük, qohum-qardaşa, el-obaya həsrət qaldıq. Əvvəlcə biz Bakı şəhərinin Zığ qəsəbəsində məskunlaşdırıq. Ona görə də Səyyavuşun məktəb yaşı çatdırıldığında o, məktəbin ibtidai sinfinə Zığ qəsəbəsində getdi. Həmin vaxtda dolanışığımız çox çətin olduğunu üçün Səyyavuş lap tezden, hər kəsden əvvəl yuxudan oyanar, heyvanları otlaga aparar, saat 8-9 daqıqla çəpən və gələrək bacısını məktəbə aparar, sonra yənə işlərinin arda gedərdi. Günorta bacısını məktəbən götərir, özü hazırlışla məktəbə gedərdi. Bir müddət sonra biz oradan Sabunçu rayonunun Pirşağı qəsəbəsinə köcdük və 16 il qatar vəqonunda məskunlaşdırıq orada yaşamalı olduğum. Həmin vaxtlar biz çox imkansız idik, hətta uşaqların məktəb pulsarını, kitab-dəftəri belə almağa çətinlik çekirdik. Ona görə də dərsler bağlananından sonra Səyyavuş bütün yay boyu özü işləyər, həm özü nün, həm de bacı-qardaşının pulsarlarını və məktəb levazimatlarını alır, öz zəhməti bahasına onların ehtiyaclarını ödeyirdi. Dərs kitablarını ise sınıf yoldaşlarından alıb oxuyardı. Bu çətinliklərlə beraber, o heç bir zaman zeif oxumadı. Ele yoldaşlarından kitab alaraq, eləvə müsləhim yanına hazırlığa getmədən 520 bala Heydər Əliyev adına Ali Herbi Məktəbə daxil oldu. Onun məqsədi də herbi təhsil albı uşaq yaşlarında məcburen tərk etdiyi torpaqlarımıza qalib Azərbaycan əsgəri kimi dönmək, düşmənəri əzib oradan qovmaqdandırıb idi. O, Cəbrayıllı, onun uşaqlıq illerinin keçdiyi Horovlumu bir an olsun yad-

dan çıxarmırdı, daim oraların həsrəti ilə yaşıyırdı.

- Şəhidimizin uşaqlıq və gənclik ilərində xasiyyəti necə idi? Böyükə, kiçikə, sinif və kursant yoldaşları ilə münasibəti necə idi?

- Səyyavuşun dilində həmişə bir sözü vardı: "Çətin yolda rəqib az olar". Özünü çatınlıyə vurmağı, müraciət etdiyi hər işdə mütləq uğurla çıxmayı sevən insan idi. Bu, özünü onun xasiyyətində də bürüdü. O, özüne görən təbəbiyi, hərbi xasiyyətini biri idi. Sənki herbiçi rejimi onun xarakterində də özünü göstərirdi. O, bizim yanimizda olanda da, işdə olanda da sadecə sessinin gelmesi bəs ediridi ki, hər kəs onun varlığını hiss etsin. Yanimizda olmasa belə, 3-4 aydan bir eve gələsə da kiçik bir ehtiyacımızda həmişə öz varlığını hiss etdi. Özü də həmişə deyirdi ki, hər kəs meni çox sert xarakterli biri kimi tanır. Amma əslində o, başqlarına qarşı olduqca mehriban, helim, və mərhamətli insan idi. Böyükə böyük, kiçikə kiçik olurdu. Onun ailəsinə, övladlarına olan münasibətini görəyindən deməzdiniz ki, o sort xarakterli, xasiyyətli Səyyavuş bu insandır. O, övladlarına çox bağlı, onları canı qədər seven bir insan idi. Bununla berabər onda başqlarına qarşı yerində somimiyət, xoş münasibət, qayğıkeşlik var idi. Uşaqlıqdan bu xasiyyətlər onda comlösmiş, özü böyükəcə inkişaf etmiş, püxtələşmişdi. Dostla-

vuş övladları üçün ola biləcək an mükəmməl ata nümunəsi idi. Ümumiyyətə, o, sigaret və bu kimi zərərlər vərdilərindən uşaqlıq vaxtlarından uzaq idi, övladlarının yanında isə artıq-eskik bir kolma belə danişmadı ki, mənim evimde 2 oğlan övladım böyüyü və mən onlara nümunə olmamışam. Çok ailecanlı, uşaqlıq iddi.

- Zəhmət olmasa, Şəhidimizin əsəgərlik hayatından və ilk hərbi xidmətə necə yollanmasından danışardınız.


- Səyyavuş çox çətinliklə görməsinə baxmayaq dərslərinə çox məsuliyətli idi və çox ciddi hazırlaşırı. Ona görə də qəbul imtahanlarından 520 bal topladı. Texniki fenləri - riyaziyyat mülliəti olmamış istəyirdi. Topladığı bal da buna imkan verdi ki, istədiyi ixtisasi seçsin. Lakin çox düşündürdən sonra hərb sahəsinə seçdi və sənədlərini H.Əliyev adına Ali Herbi Məktəbə verdi. O çox özüne qapalı uşaq idi, əfişlərini bölüşməyi sevmirdi, onun qararları da yalnız özüne məxsus idi. Nəyin düşüñürdüsə, ona uyğun qərar verirdi və qərarını da arxasında dayanırdı. Sonra yoldaşlarından eşitdi ki, Səyyavuş Qarabaǵa - Cəbrayılla qayıtmış, torpaqlarımızı düşmən tapdağından azad etmiş istəyin sənədləri Heydər Əliyev adına Ali Herbi Məktəbə vermiş qərərina getirmişdir. O hətta kursorsat olduğu vaxtlarda da dəstəyini bizdən əsik etmirdi. Ali məktəbi bitirdikdən sonra təyinatla bir sira ön cəbhədəki hərbi hissələrdə xidmət etdi. Peşəsinə həddən artıq çox sevirdi, çox intizamlı, məsuliyətli, hərbi formasiyi səliqəli daşıyan, hərbi yoldaşlarına qarşı həm də telebkar idi. Məhz bu xarakterlərinə görə o, 16 illik hərbi fəaliyyətində mayor rütbəsinə qədər yüksəlməyi bacarımdı.

- Şəhidimizin bir zabit mundiri daşıyan əşəkar komandır kimi tabeliyində olan əsgərləri ilə münasibəti necə idi?

- Adətən, belə deyirlər ki, komandır əsərlərini əşəkarlarını öz övladı, öz qardaş kimi görür, sevirlər. Beli, Səyyavuş da eyni ilə belə komandır idi. Onun təbəciliyində xidmət etmiş hərbiçilər əbəs yərə onu bu gün kədərlə anırlar. Çünkü həmisi o, əşərlərini düşünen, onların sıxıntısı ilə maraqlanan insan olub. Bəlli, qeyd etdiyim kimi onda bir hərbiçilər sərtliyə var idi. Amma bu sərtlik də onun işi ilə bağlı deyildi. Bu, onun xarakteri tələb edirdi. Əşərlərinə keçdiyi dərslər, hərbi hazırlıqları onçə özü yerine yetirər, özü nümunə olaraq, sonra əşərlərindən bunu tələb edərdi. Çünkü o, işinin fərqində idi. Anlayırdı ki, hərbə sadəcə bir iş deyil, vətənin müdafiəsi, məqddəsən peşədir. Düşmən üzərində qəlebə çıalmış üçün mütləq həm savadlı hərbiçi, həm sağlam idmançı, həm də peşəkar əşər olmalıdır. Bu iş yola verilə bilərdi, bu işdə güzəştə gedilə bilərdi. Çünkü döyü vaxtı düşmən heç nəyi güzəştə getirir. Məhz Səyyavuş kimi hərbiçilərin, onların hazırlıqlarının sayesində biz düşmən üzərində qəlebə çalmaq üçün mütləq hem savadlı hərbiçi, hem sağlam idmançı, həm də peşəkar əşər olmalıdır. Bu iş yola verilə bilərdi, bu işdə güzəştə gedilə bilərdi. Çünkü döyü vaxtı düşmən heç nəyi güzəştə getirir. Məhz Səyyavuş kimi hərbiçilərin, onların hazırlıqlarının sayesində biz düşmən üzərində qəlebə çalıdıq, böyük zəfərə nail olduq. Torpaqlarımızı düşmən tapdağından azad edildi. Bu gün biz qalibik. Qarabaǵa Azerbaycanlı deyə bilirik.

(Davamı var)

Sevindik NƏSİBOĞLU,
9-cu sinif şagirdi,
şair-publisist, AJB üzvü



rının, tanışlarının, tələbə və iş yoldaşlarının haqı işinə görə özünü fəda edərdi.

- Şəhidimizin ailəsinə, uşaqlarına qarşı münasibəti necə idi?

- Mənim fikrimə hərbiçilər, adətən, ailələrinə, övladlarına bağlı insanlar olurlar. Bolxək da, onları uzun müddət ailələrinə görə bilməməsindən irəli gorur. Amma Səyyavuşdakı ailə, övlad iştəyi işi ilə bağlı deyildi. Bu, onun xarakteri tələb edirdi. Əşərlərinə keçdiyi dərslər, hərbi hazırlıqları onçə özü yerine yetirər, özü nümunə olaraq, sonra əşərlərindən bunu tələb edərdi. Çünkü o, işinin fərqində idi. Anlayırdı ki, hərbə sadəcə bir iş deyil, vətənin müdafiəsi, məqddəsən peşədir. Düşmən üzərində qəlebə çıalmış üçün mütləq həm savadlı hərbiçi, həm sağlam idmançı, həm də peşəkar əşər olmalıdır. Bu iş yola verilə bilərdi, bu işdə güzəştə gedilə bilərdi. Çünkü döyü vaxtı düşmən heç nəyi güzəştə getirir. Məhz Səyyavuş kimi hərbiçilərin, onların hazırlıqlarının sayesində biz düşmən üzərində qəlebə çalıdıq, böyük zəfərə nail olduq. Torpaqlarımızı düşmən tapdağından azad edildi. Bu gün biz qalibik. Qarabaǵa Azerbaycanlı deyə bilirik.